

# 28 apreldə Azərbaycan işğal olunub...

## Azərbaycan Demokratik Respublikası zorakılıqla ləğv olunub. Əgər biz bunu qeyd etməsək, yenə də xalqın qarşısında ikiüzlü olarıq. Mənim fikrim budur!

Artıq 30 ildən çoxdur ki, Azərbaycan müstəqil dövlət kimi inkişaf edir. Üçrəngli bayrağımız BMT-nin, digər nüfuzlu beynəlxalq təşkilatların önündə özəmətlə dalğalanır. Müstəqil dövləti olmaq hər bir xalq üçün böyük xoşbəxtlikdir. Yer üzündə xalqların sayı çox olsa da, müstəqil dövlətlərin sayı bundan xeyli azdır.

lik edib. Ancaq ideoloji-siyasi sistemlər nə qədər fərqli olsa da, müstəsna idarəçilik, təşkilatçılıq qabiliyyətini özündə cəmləşdirən və düşüncələri ilə həmişə zamanı qabaqlayan Heydər Əliyev həm keçmiş sovet dönməsində, həm də SSRİ-nin süqutundan sonrakı mərhələdə Azərbaycanın müstəqilliyi üçün fundamental əsaslar yaratmağa

cı ildə Moskvadan Bakıya qayıtmaq məcburiyyətində qaldı. Lakin imperiya nöqərləri-bəhs olunan dövrdə Azərbaycanın rəhbərliyində təmsil olunan şəxslər Heydər Əliyevin Bakıya qayıdışını kresloları üçün təhlükə hesab edərək Onun paytaxtda qalmasını əngəllədilər. Ulu Öndər doğulduğu Naxçıvana üz tutdu və burada insanlar Onu böyük

qane etmirdi. Hələ də ittifaq mərkəzindən gələn qərarları sözsüz yerinə yetirməyi özünə borc sanan keçmiş hakimiyyət kreslosu, hərəkəta soxulmuş qüvvələr isə öz ambisiyaları naminə "kənar qüvvəni" - Heydər Əliyevi proseslərdən uzaqlaşdırma-

### 30 avqust 1991

Heydər Əliyevin müstəqilliklə bağlı fikirlərini ifadə etməsinə maneçilik törətməyə çalışdılar. Ancaq dəmir iradəyə malik Heydər Əliyev törədilən süni maneələrə baxmayaraq, ses-



sayğı ilə qarşıladılar. Ulu Öndər həyatının və fəaliyyətinin Naxçıvan dövründə müstəqilliyimiz üçün zəruri olan bir sıra addımların atılmasına nail oldu. Muxtar Respublikanın Ali Sovetinin Heydər Əliyevin sədrliyi ilə 17 noyabr 1990-cı il tarixində keçirilən sessiyasında Ulu Öndərin təşəbbüsü ilə Naxçıvan Ali Sovetinin adı dəyişdirilərək onun Naxçıvan Respublikasının Ali Məclisi adlandırılması haqqında qərar çıxarıldı, Azərbaycan Xalq

Azərbaycan xalqının müstəqilliyə gədən yolu heç də hamar olmayıb. Ötən əsrin doxsanıncı illərinin əvvəllərində respublikamızda müstəqillik uğrunda hərəkatda müşahidə edilən proseslər kifayət qədər ziddiyyətli idi. Belə ziddiyyətli proseslərdə yer alan siyasi qruplar və şəxslər arasında Heydər Əliyevin aydın fikirləri, prinsipial, güzəştisiz mövqeyi xüsusilə diqqət çəkirdi. Düzdür, o vaxtlarda respublikanın rəhbərliyi və müstəqillik hərəkatına qoşulan qüvvələr Heydər Əliyevin gələcək müstəqilliyimiz üçün verə biləcəyi töhfələri, Onun bu tarixi prosesdə rolunu lazımcına qiymətləndirmirdilər və yaxud bunu istəmirdilər. Belə münasibətə baxmayaraq, Ulu Öndər düzgün hesab etdiyi yoldan - müstəqillik yolundan geri çəkilmir və bu məqsədlə sözün əsl mənasında fədakarlıqlar sərgiləyirdi. Bu baxımdan Ulu Öndərin respublika Ali Sovetinin 30 avqust 1990-cı il tarixində baş tutan sessiyasındakı çıxışı xüsusilə xarakterikdir.

Ulu Öndər 1969-cu ildən etibarən müəyyən fasilələrlə fərqli ideoloji sistemlər çərçivəsində iki dəfə Azərbaycana rəhbər-

nail olan nadir tarixi şəxsiyyətdir. Keçmiş sovet dönəmi sərt qadağaları və məhdudiyətləri ilə fərqlənirdi. Bu sistem daxilində milli kimliyin qabardılması, önə çəkilməsi yasaq idi. Belə bir şəraitdə Heydər Əliyev respublikanın rəhbəri kimi, təbii ki, açıq şəkildə müstəqillik ideyalarını təbliğ edə bilməzdi. Ancaq O, süni yaradılan ittifaq dövlətinin aqibətini yaxşı təsvür edirdi, buna görə də gələcəyi düşünərək, nə vaxtsa Azərbaycanın da yenidən müstəqilliyə qovuşacağına inanaraq bunun üçün zəruri olan iqtisadi zəmin yaratdı. Eyni zamanda, Ulu Öndərin azərbaycançılıq fəlsəfəsi, milli mədəniyyətimizə, ənənələrimizə, dilimizə qayğısı, xaricdə yaşayan soydaşlarımızla əlaqələrin genişlənməsi hər bir azərbaycanlıda milli məhlik şüurunun, milli kimliyinə görə qürur hissini gücləndirdi ki, bu ideoloji baza olmadan müstəqillik barədə düşünmək belə absurdur.

Sonrakı mərhələdə Heydər Əliyev Azərbaycanın müstəqilliyi uğrunda mübarizəsini açıq müstəviyə keçirdi. Məlumdur ki, keçmiş ittifaq rəhbərliyinin getdikcə artan təzyiqləri ilə üzləşən Ulu Öndər 1990-

Cümhuriyyətinin o vaxtlar çoxlarının tanımadığı üçrəngli bayrağı Naxçıvan Ali Məclisində qaldırıldı.

O dövrdə Ulu Öndərin atdığı bu kimi addımlar böyük cəsarət nümunəsi idi. Qeyd etmək yerinə düşər ki, bəhs olunan dövrdə hələ sovet ittifaqı çökməmişdi, kommunist partiyası fəaliyyət göstərirdi. Heydər Əliyev isə təhdidlərdən, Özü və ailəsi üçün yarana biləcək təhlükələrdən çəkinməyərək respublikamızın gələcək taleyi baxımından müstəsna əhəmiyyət daşıyan qərarların qəbul olunmasına nail oldu. Eyni zamanda, Ulu Öndər xalqda müstəqillik uğrunda mübarizə əzmini möhkəmləndirməyə çalışırdı. Onun çağırışı ilə Naxçıvanın 1991-ci il martın 17-də keçmiş sovet ittifaqının saxlanması ilə bağlı keçirilən referendumda qatılmaması Azərbaycan xalqının müstəqillik ideyalarına inamını artırdı, insanlarda qarşısalınmaz mübarizə əzmi yaratdı.

Heydər Əliyevin Azərbaycanın müstəqilliyinə nail olunması uğrunda fəaliyyəti və mübarizəsi respublikanın o vaxtkı rəhbərliyini və hansısa məqsədlər naminə müstəqillik hərəkatında yer alan qüvvələri

## AZƏRBAYCANIN MÜSTƏQİLLİK BƏYANNAMƏSİ İLƏ BAĞLI AZƏRBAYCAN ALİ SOVETİNİN 30 AVQUST 1991-Cİ İL TARİXLİ SESSİYASINDA HEYDƏR ƏLİYEVİN ÇIXIŞI

Çox mühüm məsələ həll olunur, Tarixi məsələdir. Bunu tələm-tələsik həll etmək olmaz. Azərbaycan xalqı qarşısında parlament tərəfindən öz üzərinə böyük məsuliyyət götürmək deməkdir. Tofiq Köçərlinin durub hər suala cavab verməsinə, səlahiyyəti yoxdur.

**BİRİNCİ.** Mən hesab edirəm ki, bu məsələ müzakirə olunmalıdır. Yenə də deyirəm, bunu belə tələm-tələsik keçirmək olmaz. Bu barədə iki, üç kəlimə demək istəyirəm. Çox qərbdədir, martın 7-dən 10-na qədər keçirilən Ali Sovetin sessiyasında bir çox deputatlar, o cümlədən mən də Azərbaycanın müstəqilliyini təklif edərkən bizim əleyhimizə cürbəcür hücumlar başlandı. Və A.Mütəllibovun o qədər də dərin mənalı olmayan əsassız çıxışından sonra hamı hay-küylə səs verdi ki, Azərbaycanın müstəqilliyi ola bilməz və bir referendumla getməliyik, yəni ittifaq müqaviləsini imzalamalıyıq (salonda səs küy).

Xahiş edirəm, Elmira xanım, şərait yaradın, sözümlə deyim. Xahiş edirəm (səs-küy). Mən xahiş edirəm. Mənim deputatlıq... (səs-küy).

Tələm-Tələsik referendum keçirildi. Azərbaycan ittifaq müqaviləsinə getməsi haqqında qərar qəbul olundu, belə olan halda indi xalqın iradəsi olandan bu cür qərarın ya bəyanatım qəbul olunması qanunu pozmaq deməkdir. Mən bu bəyanatın qəbul olunmasının əleyhinə deyiləm, ancaq bu bəyanatı indi qəbul edib xalqa müraciət etmək lazımdır. Qısa müddətdə, 3-4 gün içərisində referendum keçirmək lazımdır və referendumun nəticəsinə görə sessiya yığılıb bu qərarı qəbul etməlidir. Bağışlayın, fikrimi deyirəm.

**İKİNCİ.** Mən mart ayında da demişdim. İkiüzlü siyasət aparmaq olmaz. Bu qərar bu gün konyunktur xarakter daşıyır, başqa yerlərdə qərar qəbul olunur. Demək, biz də qərar qəbul etməliyik.

Biz artıq gecikmişik. Bu bəyanatın mətninə mütləq əlavə olunmalıdır ki, 1920-ci il aprelin 28-də Azərbaycan işğal olunub. Mən Azərbaycan Kommunist Partiyasına 14 ilə yaxın rəhbərlik etmişəm, 28 aprel inqilabını ömrüm boyu tərənnüm etmişəm və mən tam qətiyyətlə deyirəm, 28 apreldə Azərbaycan işğal olunub. Azərbaycan Demokratik Respublikası zorakılıqla ləğv olunub. Əgər biz bunu qeyd etməsək, yenə də xalqın qarşısında ikiüzlü olarıq.

Mənim fikrim budur.

ğa çalışırdılar. Elə respublika Ali Sovetinin bəhs etdiyimiz sessiyasında da Heydər Əliyevin çıxışına maneçilik törətməyə cəhdlər göstərildi. İclas zalındakı deputatların bir qismi hay-küy salmaqla, əsassız mövzuları gündəmə gətirməklə, ayaqlarını döşəməyə

siyada tarixi çıxışını etdi, bununla da uzaqgörənliyini və cəsarətini, xalqına və müstəqilliyimizə sarsılmaz sədaqətini növbəti dəfə ortaya qoydu. Tarixi əhəmiyyətini nəzərə alaraq həmin çıxışı təqdim edirik.